

Güney Azərbaycanın milli-elmi və ədəbi şəxsiyyətləri

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və "İRAN TÜRKLƏRİNİN ƏSKI TARİXİ"

XX yüzillikdə xalqımızın maarifi, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtəğinin Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "Iran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyətini və dilini saxtalasdırıran fars şovinizmین qarşı çıxaraq sübut edir ki, fars-

lərin ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyətini şübhə altındada saxlayan saxta alımlarə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyin Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

(əvvəli 1, 2, 3, 4, 5, 7, 8, 9 və 10 fevral tarixli saylarımda)

ALBAN ƏHƏMƏNİLƏR DÖVRÜNDƏ

Keçmiş fəsillərdən bilirik ki, eradan əvvəl 7-ci yüzillikdə Sakalar şimaldan Zaqqafqaziyyaya gelərək Şimali Azərbaycanda hökumət qurmuşlar. Özünəxas xüsusiyyətlərə malik olan bu hökumət əhəmənilər dövrünün əvvəlində Tomrisin Kire divan tutmasına qədər davam etmişdir. Bəs, əhəmənilərin təqribən 220 illik hakimiyyətləri dövründə Albanianın ictimai-siyasi quruluşu və vəziyyəti necə olmuşdur?

Bu 2 əsrlik fasılədə Albaniyanın ümumi, ictimai və daxili vəziyyətindən dəqiq məlumat yoxdur. Lakin həm bu dövrdən əvvəl, həm də sonrakı illərdən, Əsgəndər zamanı Atropat dövründən əldə olan məlumat əsasında həmin dövrdə Albanın ümumi vəziyyəti barədə müəyyən fikirlər söyləmək olar.

Göstərilmişdir ki, eradan əvvəl 331-ci ildə Dəclənin şərqində yerləşən Gəməl (Cəməl) adlı məntəqədə Əsgəndərlə Dara arasında baş vermiş həllədici Gəməl müharibəsində Atropatenin satrapı Atropat da iştirak etmişdir. Herodotun verdiyi məlumatdan bilirik ki, Atropaten və Alban əhəmənilərin 10-15-ci satraplıqlarına daxil olmuşlər.

Bu da məlumdur ki, Atropatenin satrapı olmuş Atropatin komandanlığı altında Gəməl müharibəsində iştirak etmiş böyük ordu sıralarında bugünkü həm Şimali, həm də Cənubi Azərbaycanda yaşamış müxtəlif ellər, tayfalar və qəbilələrin döyüşülləri iştirak etmişlər. Cənubdan lullubilər, quttlular, kaspilər, Arazın cənubundakı sakalar (isquzlar), mannalar və onların müxtəlif kiçik el-obaları, Şimali Azərbaycandan kadusilər,

massagetlər, albanlar, sarmatlar, səksənlər, amazonlar Midiya orduları sırasında Əsgəndərə qarşı döyüşmişlər. Bu döyüşdə kadusilər sol qanad, midiyalilar isə ordunun sağ qanadını təşkil etmişdir.

Tarixçi Gutşmidtin yazdığını görə, bu döyüşdə sakalardan 10 min nəfər atlı iştirak etmişdir. Şübhəsiz bu sakalar həm Arazın şimalında, həm də cənubunda yaşayan sakalardan olmuşlar. Bu tarixi faktlar əhəmənilər dövrü albani ictimai-siyasi durumunu açıb göstərməyə imkan verir.

Əhəməni şahları Yunanistana və Misirə qədər ordu yeridib qanlar tökərək xalqlar və dövlətləri özlerinə tabe etmişlər. Lakin onların Kirdən sonra Albaniyaya - bugünkü Şimali Azərbaycana ordu yeritmələri barədə tarix heç nə göstərmir. Ehtimal edilir ki, əhəməni şahlarını Albanla əlaqəsi olan Kirin taleyi düşündürmüdüdür. Buna görə də, onlar Atropateni özlərinə tabe etməklə kifayətlənmiş, Alban ərazisi və ellərini Atropaten vasitəsilə imperatorluqlarına bağlamış, onun vasitəsi ilə bu elləri bir növ idarə etmiş və onlardan yeri gəldikdə və lazımlı olduqda istifadə etmişlər. Herodotun göstərdiyinə əsasən əhəməni imperatorluğunun ətrafinda və ondan uzaqda yerləşmiş xalqlar və əraziləri əhəməni dövləti və mərkəzinə birbaşa deyil, uzaq ərazi ilə mərkəz arasında yerləşən xalq, ölkə və tabe dövlətlər vasitəsilə idarə etmişlər. Demək, əhəmənilər mərkəzə uzaq olan alban xalqlarını mərkəzə tabe olan və mərkəzlə alban arasında yerləşən Atropaten vasitəsilə guya idarə etmiş və imperatorluqlarına bağışlamışlar.

Bu idarəetmə və bağlı olmaq heç də fəth olunmuş ölkə və məğlub olmuş xalqın idarə olunması və bağlılığı deyildi. Albanlar nə əhəmənilər hökumətini rəs-



mən tanıyar, nə onlara vergi verər, nə onların əmrinə itaat edər, nə də əhəmənilərin Albaniyada məmur və hakimləri olardılar. Alban ərazisində yaşayan ellər əski zamanlardan türk elləri arasında olar, el qayda-qanunları əsasında el başçılığı, aqsaqqallıq, soy birləşmələri böyüyü, xan, elxan və s. əsasda bir-birinə hörmət edər, sözünə baxar, buyruqlarını yerinə yetirir, hətta canlarından keçərdilər.

Atropat Cənubi Azərbaycanda - Atropatendə həm dini, həm də el böyüklüyü cəhətdən rəhber idi. Alban elləri, soyları və soybirleşmələri Atropatenə hörmət edər, onun sözünə baxar, onun məsləhəti ilə davranardılar.

Atropatla alban elləri arasında el qayda-qanunları əsasında olmuş bu ilgi həm də ictimai-siyasi məzmun daşımışdır. Çok ehtimal ki, əhəmənilər hakimiyyəti dövrü Atropaten satrapı ilə alban elləri arasında mövcud və bərqərar olmuşdur.

Şimali Azərbaycan elləri əhəmənilərin sonuna qədər öz müstəqilliyini və hakimiyyətlərini qorumuş, Cənubi Azərbaycan rəhbərləri ilə six əlaqədə olmuşlar. Hətta, əhəməni şahlarının Əsgəndərə qarşı döyüşlərində Arazın şimalında yaşamış müxtəlif türk elləri, döyüşülləri Atropatin rəhbərliyi altında olan ordu sıralarında Əsgəndərə qarşı döyüşmişlər.

Arazın şimalında yaşayış hakimiyyət qurmuş xalqlar Əsgəndərin yerini tutub səksən ilə yaxın İran ərazilərində hakimiyyətə gəlmiş, səlevkiler dövrü öz milli hakimiyyətlərini əvvəller olğulu kimi saxlamışlar. Həmçinin eradan əvvəl 250-ci ildə dövlət yaratmış türk əşkanılar zamanına qədər və əşkanıların bir neçə əsr hakimiyyətləri illərində də daxili müstəqilliklərini saxlamışlar.

ALBAN DÖVLƏTİ VƏ VAHİD ALBAN XALQININ FORMALAŞMASININ İLK ADDİMLARI

Albanlar və ya alanlar yuxarıda göstərdiyimiz Şimali Azərbaycanın müəyyən yerlərində yaşayarkən Miladi I-V əsrlərdə hakimiyyət qurmuş və şahlar sülaləsinə malik olmuşlar. Bu dövrün əvvəllərində alban şahlığının baş kəndi Qəbelə şəhəri olmuşdur. Miladi V əsrdə qədər albanların şahlıq sülaləsinin adı Ərşəklər (Arşaklar) olmuş və Sasanilər Ərşəklər sülaləsinə son qoyandan sonra burada da hakimiyyətin başında mərzbanlar dayanmışdır. VI əsrə xəzərlərin şimaldan şiddetli axınları, qarət və basqınları nəticəsində mərzbanlar albanların mərkəzini Qəbelə şəhərində bugünkü Bərdə şəhərine köçürülmüşlər. Qəbelə albanların həm baş kəndi, həm də dini mərkəzi idi. Burada xristian olan albanların dini rəhbərləri və mərkəzləri yerləşirdi.

Tarixdə ilk alban dövləti başçılarından bəzilərinin adı məlumdur. Onlardan "ris = uruz. Kosis və Zoberi göstərmək olar. Miladi I əsrin ortalarından isə Albaniyada Arşakilər (Ərşəklər) sülaləsi hakim olmuş və müxtəlif alban elləri vahid bir mərkəz ətrafında birləşmişlər. Yəni kökləri bir olmuş, dini və mərkəzləri bir dinin başqa sözlə desək, vahid bir Azərbaycan milleti şəklinə düşməyə doğru addımlamışlar.

(davamı növbəti saylarımda)